

A. Kapital Vəsaitləri		Cəmi (1000 AZN ilə)	
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	A1	208847	
a) Adi səhmlər (tam ödənilmiş paylar)	A1a	185850	
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	A1b	0	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	A1c	800	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	A1d	22197	
d1) əvvəlki illərin mənfəəti (zərəri)	A1d1	2127	
d2) (çıx) cari ilin zərəri	A1d2	0	
d3) kapital ehtiyatları (fondları)	A1d3	20070	
e) Digər	A1e	0	
2. I dərəcəli kapitaldan tutulmalar	A2	17603	
a) Qeyri-maddi aktivlər	A2a	17603	
b) Təxirə salınmış vergi aktivləri	A2b	0	
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1—2)	A3	191244	
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	A4	38795	
a) Cari ilin mənfəəti	A4a	22263	
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	A4b	16532	
5. Məcmu kapital (3+4)	A5	230039	
6. Məcmu kapitaldan tutulmalar :	A6	4789	
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)	A6a	0	
b) Bütün digər investisiyalar (xalis)	A6b	4789	
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	A7	225250	
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	A8	1613882	
	Nor	Fakt	
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	A9	5%	11.33
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	A10	10%	13.45
11. Leverec əmsalı	A8	min. 5%	5.46